

**Açıq Hökumətin Təşviqinə Dair
Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının
ƏSASNAMƏSİ**

1. Ümumi müddəalar

- 1.1. Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması (bundan sonra “Platforma” adlandırılacaq) “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinə hərtərəfli dəstək verilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiq edilməsi, bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin təmin edilməsi, habelə hökumət-vətəndaş cəmiyyəti dialoqunun inkişaf etdirilməsi məqsədilə yaradılır və fəaliyyət göstərir.
- 1.2. Platforma öz fəaliyyətində şəffaflıq, obyektivlik, peşəkarlıq və əməkdaşlığa açıqlıq prinsiplərinə əsaslanır.
- 1.3. Platformanın qısa adı: AHT Dialoq Platforması
- 1.4. Platforma Bakı şəhəri ... ünvanda yerləşir.

2. Platformanın fəaliyyət istiqamətləri

- 2.1. Platforma aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
 - 2.1.1. Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqi üzrə hökumətlə vətəndaş cəmiyyətinin birgə fəaliyyətinin gücləndirilməsi;
 - 2.1.2. “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində vətəndaş cəmiyyəti tərəfindən hökumətin həyata keçirdiyi fəaliyyətlərin monitorinqinin aparılması;
 - 2.1.3. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və hesabatlığın artırılması üçün ictimai nəzarətin gücləndirilməsi və elektron hökumətin təşviqi;
 - 2.1.4. Açıq hökumətin təşviqinə dair beynəlxalq sənədlərin, öhdəliklərin öyrənilməsi beynəlxalq təcrübənin tətbiq olunması üzrə fəaliyyətin həyata keçirilməsi;
 - 2.1.5. Açıq Hökumətin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi və yaxşılaşdırılması üçün hökumət üçün təkliflərin hazırlanması;
 - 2.1.6. Açıq Hökumətin təşviqinə dair digər ölkələrin vətəndaş cəmiyyəti platformaları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
 - 2.1.7. Vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətindəki çətinliklərin aradan qaldırılmasına və ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı və onun fəaliyyətinin müxtəlif səviyyələrdə dövlət orqanları tərəfindən dəstəklənməsinə nail olunması;
 - 2.1.8. Mədən hasilatından əldə edilən gəlirlərə və onların istifadəsinə ictimai nəzarətin həyata keçirilməsi;
 - 2.1.9. Platforma üzvü olan vətəndaş cəmiyyəti təşkilatları tərəfindən “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətinin təmsil edilməsi;
 - 2.1.10. Təşəbbüsdə maraqlı olan dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, habelə özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələrin aparılması.

- 2.2. Platforma fəaliyyət istiqamətlərinə uyğun olaraq:
 - 2.2.1. Hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlarla müzakirələr aparır;
 - 2.2.2. Konfranslar təşkil edir, təkliflər və hesabatlarla çıxış edir;
 - 2.2.3. Yerli və beynəlxalq təşkilatlarda təmsil olunur, tədbirlərdə iştirak edir;
 - 2.2.4. Fəaliyyət istiqamətlərinə uyğun olaraq digər fəaliyyətləri həyata keçirir.

3. Platformada üzvlük

- 3.1. Platformada üzvlük açıqdır. Bu təşəbbüsü dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları, parlament və hökumət nümayəndələri Platformaya üzv ola bilər. Platformada üzvlük könüllüdür. Platformanın bütün üzvləri bərabər hüquqlara malikdirlər və bərabər vəzifələr daşıyırlar.
- 3.2. Platformanın üzvü olan təşkilatı Platformada onun rəhbəri və ya təşkilatın səlahiyyətli orqanının onun adından çıxış etmək hüququ verilmiş nümayəndəsi təmsil edir.
- 3.3. Platformanın üzvlərinin aşağıdakı hüquqları vardır:
 - 3.3.1. Platformanın idarəetmə orqanlarına seçmək, seçilmək, onun strukturlarında təmsil olunmaq;
 - 3.3.2. Platformanın fəaliyyətində iştirak etmək, təkliflər vermək;
 - 3.3.3. Platformanın və onun idarəetmə orqanlarının fəaliyyəti barədə məlumat almaq;
 - 3.3.4. Platformanın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.
- 3.4. Platformanın üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
 - 3.4.1. Platformanın Əsasnaməsinə əməl etmək, onun seçkili orqanlarının qərarlarına hörmətlə yanaşmaq və ona əməl etmək;
 - 3.4.2. Platformanın nüfuzuna xələl gətirən hərəkətlərə yol verməmək, etik davranış qaydalarına əməl etmək;
 - 3.4.3. Platformadakı fəaliyyətindən sui-istifadə etməmək və siyasi məqsədlər üçün istifadə etməmək;
- 3.5. Platformanın üzvü bu Əsasnamənin 3.4.1., 3.4.2. və 3.4.3.-cü bəndlərində nəzərdə tutulan əməllərə yol verdikdə onun barəsində Təftiş Qrupunun Rəyi əsasında aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilir:
 - 3.5.1. Xəbərdarlıq;
 - 3.5.2. Platformada üzvlüyün dayandırılması;
 - 3.5.3. Platforma üzvlüyündən xaric etmə.
- 3.6. Platforma üzvü ardıcıl olaraq 2 dəfədən çox üzürsüz səbəbdən Platformanın iclaslarında iştirak etmədikdə Platforma üzvlüyündən xaric edilə bilər.
- 3.7. Platformanın üzvü "Platforma üzvlüyündən xaric etmə" barədə qərardan Platformanın Təftiş Qrupuna və məhkəməyə şikayət verə bilər.

4. Platformanın idarə olunması

- 4.1. Platforma öz fəaliyyətini bir qayda olaraq iclaslar formasında həyata keçirir. İclaslarda aşağıdakı məsələlər üzrə qərarlar qəbul edilir.

- 4.1.1. Platformanın Əsasnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
- 4.1.2. Platformanın cari fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
- 4.1.3. Platformanın əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;
- 4.1.4. İdarə Heyəti formalaşdırılanadək Platformaya üzvlərin qəbul edilməsi və üzvlər barəsində intizam tənbeh tədbirinin tətbiq edilməsi;
- 4.1.5. Platformanın İdarə Heyətinin, Koordinatorunun və Təftiş Qrupunun seçilməsi və onların illik hesabatlarının təsdiq edilməsi;
- 4.1.6. Platformanın yenidən təşkili və ləğv edilməsi;
- 4.1.7. Platformada üzvlük haqqının müəyyən edilməsi;
- 4.1.8. Platformanın məqsədlərinə və fəaliyyət istiqamətlərinə uyğun digər səlahiyyətlərin həyata keçirilməsi.
- 4.2. Platformanın iclasları ayda bir dəfədən az olmayaraq Platformanın Koordinatoru tərəfindən çağırılır. Platformanın iclası və onun gündəliyi barədə üzvlərə ən azı bir həftə əvvəl məlumat verilir.
- 4.3. Platformanın növbədənəkar iclasları Platforma üzvlərinin 2/3 hissəsinin tələbi ilə Platformanın Koordinatoru tərəfindən çağırılır. Platformanın növbədənəkar iclası və onun gündəliyi barədə üzvlərə ən azı üç gün əvvəl məlumat verilir.
- 4.4. Platformanın iclasları yazılı qaydada protokollaşdırılır və tanış olmaları üçün elektron qaydada üzvlər arasında yayılır.
- 4.5. Platformanın İdarə Heyəti:
 - 4.5.1. Platformanın cari fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və iş planını qəbul edir;
 - 4.5.2. Platformanın məqsəd və fəaliyyətlərinə müvafiq işçi qrupları təşkil edir;
 - 4.5.3. Platformaya üzv qəbul edir və üzvlər barəsində intizam tənbeh tədbiri tətbiq edir;
 - 4.5.4. Platformanın iclaslarının müstəsna səlahiyyətlərinə aid olmayan digər səlahiyyətləri həyata keçirir.
- 4.6. İdarə Heyətinin iclasları yazılı qaydada protokollaşdırılır və tanış olmaları üçün elektron qaydada İdarə Heyəti üzvlərinə göndərilir.
- 4.7. Platformanın iclasları və Platformanın İdarə Heyətinin iclasları üzvlərin yarısı iştirak etdikdə səlahiyyətlidir və qərarlar iştirak edənlərin yarıdan çoxunun səs çoxluğu ilə qəbul edilir.
- 4.8. Platformanın fəaliyyətinin əlaqələndirilməsi Platformanın Koordinatoru tərəfindən həyata keçirilir.
- 4.9. Platformanın Koordinatoru:
 - 4.9.1. Platformanı təmsil edir və onun adından çıxış edir;
 - 4.9.2. Platformanın fəaliyyətini əlaqələndirir, bu Əsasnamənin 2.2. bəndi ilə müəyyən edilən fəaliyyətlərin həyata keçirilməsini və bu Əsasnamənin 6.2. bəndinə əsasən yaradılan Platformanın struktur bölmələri və digər qurumların fəaliyyətini təmin və təşkil edir;
 - 4.9.3. Platformaya daxil olan müraciətləri araşdırır və cavablandırır;
 - 4.9.4. Platformanın və Platformanın İdarə Heyətinin iclaslarını təşkil edir və iclaslara sədrlik edir;

- 4.9.5. Platformanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri Platformaya təqdim edir;
- 4.9.6. Platformanın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;
- 4.9.7. Platformanın fəaliyyəti barədə hesabatlar hazırlayır.
- 4.10. Platformanın Koordinatorunun, Təftiş Qrupunun və İdarə Heyətinin səlahiyyət müddəti üç ildir.
- 4.11. Platformanın və Platforma üzvlərinin fəaliyyətlərinin Platformanın Əsasnaməsinə uyğun olmasına, habelə Platformanın maliyyə fəaliyyətinə nəzarəti Platformanın Təftiş Qrupu həyata keçirir.
- 4.12. Platformanın İdarə Heyətinin və Təftiş Qrupunun say tərkibi Platformanın iclası tərəfindən müəyyən edilir.
- 4.13. Platformanın İdarə Heyəti Platforma üzvlərinin sayı əllidən çox olduqda formalaşdırılır. Bu halda Platformanın iclasları üç ayda bir dəfədən az olmayaraq keçirilir.

5. Yekun müddəalar

- 5.1. Platformanın fəaliyyəti qrantlar, ianələr, üzvlük haqları və qanunla qadağan edilməyən digər vəsaitlər (texniki vasitələr, yer və sair) hesabına maliyyələşdirilir.
- 5.2. Bu Əsasnaməyə dəyişikliklər, Platformanın fəaliyyətinə xitam verilməsi, Platforma üzvlüyünə qəbul və üzvlükdən xaric etmə barədə qərarlar Platforma üzvlərinin yarısından çox səs çoxluğu ilə qəbul edilir.
- 5.3. Platformanın iclaslarında işçi qaydada Platformanın struktur bölmələri və digər qurumları yaradıla bilər.
- 5.4. Platformanın fəaliyyətinə xitam verilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.